

AZAD MƏMMƏDLİ  
AMEA Naxçıvan Bölümü  
E-mail: azad\_mammadli@yahoo.com

## ASTRONOMİYANIN İNKİŞAF MƏRHƏLƏLƏRİ HAQQINDA

*Məqalədə das dövründən başlayaraq günümüzdək astronomiyanın əsas inkişaf mərhələləri izlənilir. Qədim sivilizasiyaların, orta əsrlərin astronomiyasına, astronomiyada böyük Kopernik inqilabına, dünyanın Nyuton gravitasiya mənzərsinin hegemonluğu altında astronomiyanın inkişafına müfəssəl baxılır. Xülasa hamçinin, XX əsrin 20-ci illərində astronomiyada baş verən ikinci inqilabdan kosmik era-yaya və kosmik tədqiqatların sürətli inkişafındanadək olan dövrü əhatə edir.*

**Açar sözlər:** astronomik hadisə, Kainatın mənşəyi, geosentrik sistem, dünyanın heliosentrik sistemi, astrofiziki tədqiqatlar, kosmik uçuş, radiolokasiya üsulu.

Astronomiya bəşər mədəniyyətinin ilk çağlarında, ehtimal ki, hələ daş dövründə yaranmışdır. Astronomik hadisələrin sistematik müşahidələrinin başlanğıcı, əgər qaya-üstü rəsmləri və üst paleolit dövrünə maxsus bəzi xarakterik məlumatları (erkən Ay təqvimlərini) nəzərə almasaq, yazılı abidələri saxlanılmayan uzaq keçmişə aid edilir. Həyatın praktik tələbləri (vaxtin və tarixin hesablanması, quruda və dənizdə yoluñ oriyentasiyası, daha sonralar isə – Yerdə coğrafi mövqeyin təyin olunması) astronomiyanın inkişafına səbəb oldu. Yerin bir çox nöqtələrində neolit dövrünün və tunc əsrinin ağır daşlardan yaxud hündürlüyü 6-7 metrə çatan və dairəvi hasar formasında olan ayrı-ayrı sütunlardan ibarət nəhəng tikililərini tapırlar. Bu tikililər – kromlexlər – astronomik müşahidələr, hər şeydən əvvəl gecə-gündüz bərabərliyi və Günəşduruşu günlərində üfüqün müəyyən nöqtələrində Günəşin çıxmasının və batmasının müşahidəsi üçün istifadə olundu. Belə müşahidələr ilin fəsillərinin davametmə müddətini və beləliklə də ilin bütün uzunluğunu təyin etməyə imkan verirdi.

F.Engels özünün “Təbiətin dialektikası” əsərində yazırıdı: “Təbiətşünaslığın ayrı-ayrı sahələrinin ardıcıl inkişafı öyrənilməlidir. İlk növbədə astronomiya, ilin mövsümlərini təyin etmək səbəbindən heyvandarlıq və əkinçiliklə məşğul olan xalqlar üçün mütləq lazımdır”. Gündüz vaxtı Günəşin yandırıcı və məhvədici hərarətindən qorunmaq üçün mal-qaranın yeni otaqlara sürülməsi işqli Ay gecələrinə salınırdı. Vaxtin gündüz və gecə zamanı hesablanması lazım gəlirdi.

Dini baxışların yaranması göydə müşahidə olunan hadisələrin izah olunması təşəbbüsü ilə bağlıdır; qorxunc təbiət hadisələrinin baş verməsinə fövqəltəbi qüvvələrin və varlıqların səbəb olması fərz edilirdi. Xüsusilə də Günəş, Ay, planetlər və meteorlar (“düşən ulduzlar”) ilahiləşdirilirdi. Hər yanda Kainatın mənşəyi və quruluşu ilə bağlı müxtəlif dini əfsanələr və ehkamlar meydana gəlirdi. Bu ehkamlar həmişə müxtəlif iqlim və təbiəii şəraitlərdə ətraf mühitlə və insanların fəaliyyət tərzi ilə bağlı olurdu. Lakin, onlar bir yerdə həmişə üst-üstə düşürdü: Yerin tərpənməzliyinin və göyün hərəkətinin bilavasitə hiss olunması min illər ərzində geosentrizmi möhkəmləndirirdi. Astronomiyanın inkişafı yeni elmi ideyaların köhnəlmış kosmoloji təsəvvürlərlə mübarizəsi

şəraitində keçirdi. Bu mübarizə xüsusi kəskinliyi və dramatikliyi ilə seçilirdi, belə ki, qədim dönlər vaxtilə köhnə (geocentrik) təsəvvürlər üzərində formalşmışdı və belə təsəvvürlər dinin daha sonrakı formalarında qısqanlıq da doğurdu. Bu mübarizənin öz qalibi, öz də məğlub olurdu. Hazırda təkcə təbiət hadisələrinin elmi cəhdən izah edilməsi deyil, eyni zamanda dünya xalqlarının formaca na qədər fərqli, məzmunca da bir o qədər bənzər olan dini təsəvvürlərinin mənşə və inkişaf proseslərinin həm təhlili, həm də izahı dini qalqların aradan qaldırılmasına xidmət edir.

Bizim eradan bir neçə min il əvvəl böyük çayların – Nilin, İndianın, Xuanxenin vadilərində, Tiqr və Efrat arasında qədim Şərqi ilk dövlətləri yaranırdı. Onlarda həyat təbiətdəki mövşümü dəyişikliklərlə, məsələn, çayların torpağı məhsuldar lili qatı ilə örtən yaz daşqları ilə sıx bağlı idi. Ona görə də həyatı surmaq üçün təqvim hazırlaması və tətbiqi tələb olunurdu. Astronomiya o zamanlar kahinlərin əlinə idi və min illar ərzində sadə astronomik cihazların köməyi ilə sistematiq müşahidələr əsasında çoxlu qiyamılı məlumatlar toplamışdır. İlin uzunluğunu təyin etməkla, Günsəv və Ay tutulmalarının dövriliyini, planetlərin hərakatındaki dövriliyi və özünməxsusluğunu görməklə onlar bu astronomik hadisələri qabaqcadañ xəbər vermişlər. Elə o zamanlar müşahidələrin ilk riyazi işlənməsi əsillər və Günsəv. Ay və planetlərin müxtəlisif konfiqurasiyalarının əvvəlcədən hesablanması üsulları meydana çıxdı [4].

Bizim eradan əvvəl 595-ci ildə Çində 19 illik Ay-Günsəv sikli kəşf olundu. Bu qədər zaman müddəti keçdikdən sonra Günsəv və Ay ulduzlar arasında öz əvvəlki yerlərində olur. Ayın fazaları isə ilin eyni günlərinə düşür. Sonralar bu hadisə yunan Meton tərəfindən yenidən kəşf olundu, ona görə də elmo *Meton sikli* kimi malumdur. Bizim eradan əvvəl IV əsrda Aristotel (b.e.a. 384-322-ci illər) Yerin küroşəkilli olmasının əsası isbatını verdi. Bizim eradan əvvəl II əsrda yunan alimi Hippark (b.e.a. 180-125-ci illər) gecə-gündüz barabərliyi nöqtəsinin (presessiyinin) tədrici yerdəyişməsini aşkar etdi və 850 ulduzun daxil olduğu ulduz kataloqunu tərtib etdi. Bəzi yunan alımlarının Yerin öz oxu ətrafında fırlanması (Heraklid Pontiyski, b.e.a. 388-315-ci illər). Yerin Günsəv ətrafında hərəkəti (Aristarch Samossiki, b.e.a. 310-230-cu illər) haqqındaki dahiyanə tapıntıları unudulmuş və 1500 ildən artıq bir müddədə Klavdiy Ptolemy (təxm. 87-165-ci illər) tərəfindən onun "Böyük riyazi qurma" (arabca "Almagest") əsərində şəhər olunmuş dünyanın geosentrik sistemi hökm sürmüştür. "Almagest"ə görə Yer dünyanın mərkəzində yerləşir; planetlərin mürəkkəb ilgəkvəri görünən hərəkətləriniz izah etmək üçün epiklillərdən istifadə olundur. Planetlər bu yarılara üzrə, eyni zamanda da epiklillərin mərkəzləri Yer ətrafında əsas dairələr – deferentlər boyunca hərəkət edirdi, həmcinin epiklillərin və deferentlərin yerləşdikləri müstəvilər üst-üstə düşmürdü. Nəzəriyyənin müşahidə ilə dahi yaxşı ulaşması üçün Ptolemy hamçinin ekssentr və ekvant anlayışlarını da daxil etdi. Planetlərin müşahidəsi dəqiq olduqca, epiklillər sistemi də bir o qədər mürəkkəb və ağır olurdu, onların sayını isə artırmaq lazımlı gəldi.

Orta əsrlarda elm Avropada öz durğunluq dövrünü yaşıdagı halda astronomiya Şərqi ölkələrində inkişaf etməyə başladı. VIII-XV əsrlərdə Orta Asiya xalqları elmi zənginləşdirmək yolunda böyük uğurlar alda etdi. Xüsusi olaraq ilk astronom-müşahidəçiləri (Burini, XI əsr; Tusi, XIII əsr) qeyd etmək lazımdır. Onlar yeni iri optikasız alətlərin – "divar kvadrantisi"nın köyməliyəsəs astronomik kəmiyyətləri – ilin uzunluğunu və ekliptikanın ekvatora meylini ( $\epsilon$ ) dəqiqləşdirdilər. Bu astronomlar özüllərini nəzəriyyəçilər və ciddi filosoflar kimi göstərdilər. Fars şairi və filosofu Ömər Xəyyam (1048-1123) müasir Qriqori təqvimini ilə müqayisədə daha dəqiq olan təqvim təklif etdi: o, kainatın zamancası və məkəncə sonsuzluğu haqqında yazdırdı. Səmərqəndin hökməri Uluğbay (1394-1449) nəhəng bucaqölçən alətdən – qövs radiusu 40 m olan kvadrantdan iba-

rət olan rəsədxana yaratdı. onun köməyi ilə o dövr üçün olduqca yüksək dəqiqliklə Güneşin hərəkatını müşahidə etdilər, ilin uzunluğunu və  $\epsilon$ -u təyin etdilər. Səmərqənddə planetlərin hərəkat cədvəlləri və 1018 ulduzun göydəki vəziyyətlərinin yeni kataloqu – Hipparkin kataloqundan sonra, bilavasitə müşahidəyə əsaslanan ilk kataloq tərtib olundu [3].

İntibah və böyük coğrafi kaşflər dövrü (XV-XVI-ci əsrlər) praktik ehtiyaclar astromonolardır qarşısında yeni məsələlər qoydu ki, onlar da yeni əsulların işlənmesini və yeni alətlərin yaranmasını, kainat haqqında yeni təsəvvürlərin meydana gəlməsini tələb etdirdi.

XVI əsrin ortalarında Polşa alimi Nikolay Kopernik (1473-1543) "Göy sferasının sırlarını" əsərində Güneş planet sisteminin mərkəzi cismi olaraq göttürdü. Planet hərəkətinin əsas müşahidə olunan xüsusiyyətləri öz təbii izahını aldı. Kopernik planetlərin nisbi məsəfələrinin təyin etdi və ilk dəfə olaraq Güneş sisteminin quruluşuna haqqında düzgün məlumat verdi. Kopernik tərəfindən edilmiş qəvrilişin əhəmiyyəti təkəcə astronomiya üçün deyildi. F.Engelsin təbirinə desək, təbiətşünaslığın ilahiyyatdan azad olması bu qəvrilişindən başlıdı. Kopernikin təlimi 1616-cı ilədək qadağan olundu, onun taradıları, xüsusən də həyatın mövcud olduğu aləmlər çoxluğuna haqqında yeni nəzəriyyədən çıxan falsəfi natiqələrin təbligatçıları kilsə tərəfindən təqib olundurular. 1584-cü ildə özünün çox dəyərli "Kainatın sonsuzluğu və alamlar haqqında" əsərini çap etdirən italyan alimi və filosofu Cordano Bruno (1548-1600) 17 fevral 1600-cü ildə Romada inkvizisiya təngində yandırıldı. Kopernikin təlimini təbliğ etdiyinə görə böyük italyan alimi Galileo Qalileyi də (1564-1642) təqiblərə məruz qoydular.

7 yanvar 1610-cu ildə ilk dəfə olaraq Qaliley özünün təkmilləşdiridiyi müşahidə borusunu göye tuşladı və bununla da onu astronomik alət – teleskopu əvərdi. O, Ayda dağları, Günəşdə ləkələri, Veneranın fazalarını, Yupiterin peyklərini kəşf etdi. "Süd yolu"nda sonusuya sayıda zəif ulduzların olduğunu görərək onun parıldamaları sabahları göstərdi. Qalileyin teleskop astronomiyasının başlangıcını qoyan kəşfi, Tixo Brage (1546-1601) tərəfindən Marsı müşahidə materialları əsasında İohan Keplerin (1571-1630) kəşf etdiyi planetlərin hərəkəti haqqında məşhur qanunları, nəhayət, Isaac Nyutonun (1643-1747) "Natural fəlsəfənin riyazi başlangıcı" (1687) köhnə anlayışların alt-üst edilməsini və Kopernik ideyalarının təsdiqi olunmasını sona çatdırıldı. Nyuton "başlangıç"da onun tərəfindən kəşf olunan göy cisimlərinin hərəkətini idarə edən ümumdünya cəzibə qanununun təsvirini verdi və bununla dəyərli məhkəm bazasının əsasını qoydu. Müşahidə astronomiyası Xristian Huygensin (1629-1695) rəqəqəsi saatı istifadəsi (1655) və J. Piker (1620-1682), sonra isə O.Remer (1644-1710) tərəfindən müşahidə borusunun bucaqölçən alətlərdə istifadəsi zamanından başlayaraq müşahidə astronomiyası özünün yeni inkişaf mərhələsinə daxil oldu. Remerin işq süratının sonlu olması haqqda kəşfi (1675) astronomiyanın və bütün təbiətşünaslığının inkişafında xüsusi rol oynadı.

XVII əsirin sonlarından etibarən müxtəlif ölkələrdə milli elmlər akademiyaları və dövlət astronomiya rəsədxanaları (1675 – İngiltərədə Qrinviç, 1671 – Fransada Paris, 1725 – Sankt-Peterburqdə akademik rəsədxana) təsis edilir. Onlar ilk növbədə naviqasiya və kartografiyanın ehtiyacları üçün zəruri olan ulduzların dəqiqliyi və vəziyyətinin sistematiq təyin olunmasına və Ayın hərəkətinin yönənilməsinə başlayırlar. Astronomik ölçəmlərin artan dəqiqliyi 1718-ci ildə bəzəi parləq ulduzların məxsusi hərəkətlərinin kəşfinə (Halley, 1656-1742), 1728-ci ildə ulduzların aberrasiyasının kəşfinə (Bradley, 1693-1762) və Yer oxunun nutasiyasının kəşfinə (Bradley, 1747) gətirib çıxardı. 1753-1772-ci illərdə Leonard Eyler (1707-1783) özünün məşhur Ayın hərəkət nəzəriyyəsini işləyib hazırladı.

İlk dəfə astronomiya sahəsində irali sürətləşmiş təbliğət inkişaf ideyası bütün təbiətşünaslıq üçün böyük əhəmiyyətə malik oldu. 1755-ci ildə İmmannuil Kant (1724-1804)

özünün ilk meteorit dumanlığının təkamülü və planet sisteminin əmələgəlməsi hipotezini yaradı. Elə həmin dövrdə təkamül ideyaları, xüsusilə haldə, geologiya sahəsində rus alimi M.V.Lomonosov (1711-1765) tərəfindən söylənildi. 1796-ci ildə Laplasın (1749-1827), "Dünya sisteminin şəhri" əsərində planetlərin fırlanma qaz dumanlığının sıxlaması ilə ayrılan həqiqətlərə əmələ gəlməsi ideyası təklif olundu. Kəntin və Laplasın hipotezləri öz dövrəri üçün böyük əhəmiyyətə malik idi. 1761-ci ildə Veneranın Güneş diskinin qırışından keçməsini müşahidə edən Lomonosov Veneranın atmosferini kəşf etdi.

XVIII əsrin sonlarına yaxın dahi ingilis astronom Uilyam Herselin (1738-1822) fəaliyyəti başladı. O, özünün hazırladığı, o dövr üçün nəhəng hesab edilən rəflektorlarla (diametri 0,5-dən 1,2 m-dək olan) müşahidə aparırdı. Hersel əksariyyəti digər qalaktikalar olan dumanlıqlar aləmini (2,5 mindən artıq) kəşf etdi; o, ilə dəfə olaraq onların paylanmasından əsas qanunauyğunluqları – nəhəng qatlarda birləşmiş kiçik qruplar hələndə toplaşmağı meyl etməsinin aşkarla çıxardı (1784). Hersel çox sayıda ikiqat ulduzlar kəşf etdi və isbat etdi ki, onlardan bəzilərinin komponentləri onların ümumi kütlə mərkəzi ətrafında, Nyutonun ümumdünya cəzibə qanununa uyğun olaraq hərəkət edirlər. O, 1781-ci ildə Uran planetini kəşf etdi, 1783-cü ildə fəzada Güneşin onu əhatə edən ulduzlar arasında hərəkatını aşkar etdi; o, müxtəlif istiqamətlərdə ulduzları hesablayaraq, bizim ulduz sistemimin tonhalığını müyyən etdi. O, həmçinin görünən spektrin sərhədlərindən kənarda Güneşin infraqırmızı şüalanmasını meydana çıxardı. İndi biz bilirik ki, Kainatda şüalanma enerjisini təxminən 80%-i infraqırmızı diapazonun payına düşür.

XVIII əsrin ikinci yarısı L.Eylerin, A.Kleronun (1713-1765), J.Lagranjun (1736-1813), P.Laplásın asılarda göy mexanikasının sürətli inkişafı ilə nəzərə çarpır. 1 yanvar 1801-ci ildə ilk dəfə olaraq D.Piassi tərəfindən kiçik planetin – Sereranın kəşfi astronomiyanın inkişafına yeni təkan verdi.

1820-ci il Pulkovo rəsədxanasının (1839) banisi və ilk direktoru Y.Struvenin (1739-1864) elmi fəaliyyətinin başlangıcı oldu. Onun Pulkovo rəsədxanası üçün dərindən düşündürü plan alətlərin ciddi ixtisasdırılması ilə (hər bir alət yalnız bir məsələnin həlli üçün nəzərdə tutulurdu) və cihaz xətasının öyrənilməsinə göstərilən böyük diqqətlə seçiliyi ki, bu da uzun illər boyu aparılan bir sıra müşahidələrin yüksək dərəcədə oxşarlığına gətirib çıxarırdı. Ulduzların vəziyyətinin daqiq təyini üçün hazırlanmış kataloq Pulkovo vəzifəsi səhrəti gətirməklə ona "dünyanın astronomiya paytaxtı" adının verilməsinə səbəb oldu. Struve ikiqat ulduzların öyrənilməsinə çoxlu güc sərf etdi. 1835-1837-ci illərdə isə Vega ulduzunun parallaksını ölçüdü. 1847-ci ildə Struve "Ulduz astronomiyasının etüdləri" əsərində bizim ulduz sistemimin quruluşunu təsvir edərək, işığın ulduzlararası ulduzlaşması haqqında təklif əralı sürdürdü. Bu kəşf onun müasirləri tərəfindən unuduldu və işığın ulduzlaşması yalnız XX əsrə yenidən kəşf olundu.

Bizim ulduz sistemimin quruluşunun və hər biri ayrılda ulduz sistemini təmsil edən sonsuz sayıda qalaktikalardan kənar dumanlıqların tədqiqi öz başlangıcını U.Herselin ilk işlərindən və V.Y.Struvenin "Etüdlər"indən götürür.

1846-ci ildə fransız U.Leverenin (1811-1877) "peronun ucunda", başqa sözə he-sablama yolu ilə Neptun adlanan yeni planetin kəşfi göy mexanikasının və ümumilikdə bütün elmın təntənəsi oldu. Leverenin göstərdiyi yerin yaxınlığında alman alimi İ.H.Halle (1812-1910) ulduzlar arasında yeni planet tapdı. Leveredən asılı olmadan bir müddət əvvəl eyni məsələni gənc ingilis astronomu C.Adams (1819-1892) həll etmişdi. lakin onun hesablamalarının Qrinviç astronomları tərəfindən yoxlanılması gecikdi.

1844-cü ildə Bessel Sirius və Prossion ulduzlarının məxsusi hərəkətlərindəki dövri dəyişmələrə görə onların peykərlərinin varlığını təxmin etdi. Bu peykərlər xeyli sonralar aşkar olundu.

XIX əsrin ortalarına doğru fotoqrafiya ixтиra olundu və onun astronomiyada tətbiqi başlandı. Fotoqrafiya astronomiyanın və onun yeni sahəsi olan astrofizikanın coşqun inkişafına imkan yaratdı. Astrofotometriya sahəsindəki bəzi işlər nəzərə alınmazsa, astrofiziki tədqiqatlar XIX əsrin ortalarında A.Sekkinin (1818-1878), U.Hegginsin (1824-1910), A.A.Belopolskinin işləri ilə, Güneş fizikası isə tutulma kənarında Güneş protuberanslarının müşahidə üsullarının P.Jansen (1824-1907) və ondan asılı olmayaraq N.Loker (1836-1920) tərəfindən kəşf olunması ilə başladı [1].

XIX əsrin ikinci yarısından etibarən meteor astronomiyası sürahlə inkişaf etdi; meteor sellərinin ilk nəzəriyyəsini C.Skiaparelli (1835-1910) təklif etdi. XIX əsrin son üçdə bərində böyük rus astronomu F.A.Bredixin (1831-1904) kometlər haqqında öz nəzəriyyəsini, komet formaları nəzəriyyəsini və komet qurruqlarının ilk təsnifatını (1862-1877) yaratdı; o, həm də meteor seli nəzəriyyəsini inkişaf etdi. Əsrin sonunda (1894-1899) A.A.Belopolski Dopler prinzipinin laborator yoxlanmasını apardı və onu spektral inkişaf və dəyişən ulduzların öyrənilməsinə tətbiq etdi.

Ulduzların parlaqlığının və onların spektrlərinin daqiq təyin olunduğu geniş ulduz kataloqları ulduzların və bizim ulduz sistemimin – Qalaktikanın sonrakı öyrənilməsi üçün əsas oldu. 1863-1866-ci illərdə A.Sekki təxminin 4000 ulduzun spektrini öyrəndi və ilk spektral təsnifat (4 tipdə) təklif etdi. 1884-cü ildə Harvard rəsədxanasında (ABŞ) E.Pickerin (1846-1919) rəhbərliyi altında müasir birləşmiş spektral təsnifatı əsası qoyuldu. 1895-ci ildə V.K.Sepaski (1849-1945) Moskvada böyük yandırıcı güzgüün köməyi ilə öz tacrübələri əsasında Güneş temperaturunun aşağı sərhədini müyyən etdi. 1903-1905-ci illərdə isə onun ulduz ölçüsünün təyin olunmasına yerinə yetirdi.

XX əsrin əvvəlində N.Loker (1836-1920, İngiltərə), sonra isə A.King (1876-1957, ABŞ) laboratoriya şəraitində müxtəlif temperatur işıqlanmasında müxtəlif elementlərin spektrlərini tədqiq etdi. ionlaşmış atomların xətlərini aşkar çıxardılar. Fiziklər bu xətləri xeyli sonralar Borun atom nəzəriyyəsi əsasında izah edə bildirlər. King yüksək temperaturlu mütələq rəqəm cismi proobrazı olan elektrik sobası (King sobası) icad etdi.

1905-1913-ci illərdə ulduzların cirtində və nəhəng olmaqla iki tipə bölgüsü (Q.Gershşprug, 1873-1967, Danimarka və Q.Rassel, 1877-1957, ABŞ) və ulduzların işıqlığının onların spektrləri ilə, başqa sözə onların səthindəki temperaturla əlaqəsi müyyən olundu. Bu, ulduz məsəfələrinin təyin olunmasında yeni üsulun (spektral parallaks üsulu) inkişafına təkan verdi. 1908-ci ildə Ə.Sep (Sefeid) tipli dəyişən ulduzlarında "dövr-işığı" əsliliyi kəşf olundu. Bu əsaslı məsəfənin təyin olunması üçün təkə bizim Qalaktikada deyil, həm də digər ulduz sistemlərində yararlı ola biləcək daha yeni güclü üsulun (Sefeid parallaksi üsulu) əsası qoyuldu. 1927-ci ildə Yan Oort (1800-1992) Qalaktikanın fırlanmasının öyrənilməsi təsdiq olundu. Həmin vaxt artıq Kazan astronomu M.A.Kovalskinin (1821-1884) Qalaktikanın fırlanmasının riyazi nəzəriyyəsi unudulmuşdu. 1930-cu ildə isə hələ haqqında 1847-ci ildə V.Y.Struvenin yazdığı ulduzlararası fəzada işığın ulduşması yenidən kəşf olundu.

Astronomik maraqların ağırqli mərkəzi getdikcə daha çox ulduzların quruluşu və onların mənşəyi məsələlərinə, ulduzların milyard illər ərzində şüalandırıldığı enerji mənbələri haqqında məsələlərə keçir; astronomların maraqları öz mövcudluğu ilə elm qarşısında yeni müraciət problemləri qoymaş yeni qeyri-adı obyektlərin – pulsarlardan, neytron ulduzlarının, qara deşiklərin, kvazarların kəşf olunduğu Qalaktikaların və Metaqalaktikaların saysız-hesabsız oblastlarına yönəlir.

Atatırın (refraktor və rəflektorların) təkamülü praktik astrofizikanın inkişafına səbəb oldu. Onun uğurları və kəşfləri Kainatın dərinliklərinə doğru daha uzaqlara nüfuz etmək imkanı verən yeni, daha güclü teleskopların işə salınması ilə başladı. XX əsrin

əvvəlində ən uzaq müşahidə oluna bilən ulduzlar 16<sup>m</sup> ölçülü ulduzlar idi. XX əsrin ortalarında doğru bu qiymət artıq 21<sup>m</sup> olmuşdu ki, o da fəzanın tədqiqi üçün mümkün ola bilən oblastın təxminən 1000 dəfə böyüməsinə uyğun gəlirdi. 1986-ci ilə artıq sonuncu ulduz ölçüsü 25<sup>m</sup>, 1997-ci ilə isə – 30<sup>m</sup>-ə çatmışdı. 1930-cu ildən etibarən dövrümüzün əksər mühüm kəşflərinin mənsub olduğu radioastronomiyannın gur inkişafı başlayır [2].

4 oktyabr 1957-ci ildən təkəcə elm tarixində deyil, eləcə də başşər mədəniyyətinin bütün inkişafı tarixində yeni dövri – kosmik uçuşlar və planetlərarası fəzənanın mönimşənilməsi dövrü başlıdır. Həmin gün SSRİ-də Yerin ilk süni peykı buraxıldı. 12 aprel 1961-ci ildə Yuriy Alekseyeviç Qaqarın insanın kosmosa ilk uçuşunu həyatə keçirdi, 21 iyul 1969-cu ildə isə amerikalı astronavtlar – "Apollon-11" kosmik gəmisinin (KG) komandiri Nil Armstrong və ekipaj üzvü Edvin Oldrin ilk dəfə olaraq Ayın səthində ayaq basdırıldı.

Kosmik eranın başlangıcı və Güneş sistemində məsafənin ölçüləşməsinə radiolokasiyanın tətbiqi, ümumi nisbilik nəzəriyyəsi qanunauyğunluqlarının hesabda alınması planetlərarası məsafələrin və göy cisimlərinin (istər təbii, istərsə də sünü) hərəkət nəzəriyyəsinin əhəmiyyətli dərəcədə dəqiqləşməsinə gətirib çıxardı. Bu, kosmik aparatların (KA), məsələn, 1981-ci ilin sonu – 1982-ci ilin əvvəlində Veneraya "Venera-13" və "Venera-14" KA-ların uçuşu zamanı hərəkət trayıktoriyalarının düzəlşində son dərəcə yüksək dəqiqliyi təmin etdi: həmin vaxt planetin Yerdən 40-58 mln. km uzaqlaşması hələndə əvvəlcədən hesablanmış məsafə ilə radiolokasiya məsafəsinin fərqi 1,2 km aşmadı. İndi kosmik fəzəda dəqiqliş tuşlana bilən reflektorlar işləyir və yaxın qalaktikalardakı milyonlarla ulduzun və bizim Qalaktikadan yüz milyonlarla ulduzun ayrı-ayrı təsvirlərini ahiırlar. Kainatda həyatın olması və bununla bağlı yerdənkənar sivilizasiyaların varlığını mümkünlüyü problemi çoxdan bəri bəşəriyyəti maraqlandırmışdır. Yaziçi-fantastlar tərafından uğurla "işlənilən hazırlanın" bu məsələlər yalnız son onilliklərdə elmi tədqiqatlar obyekti olmuşlar. Bir tərəfdən canlı maddənin ekstremal şəraitlərə – temperatur, təzyiqə, atras mühitin kimyəvi tərkibinə və s.-yə uyğunlaşma qabiliyyətinin sərhədləri öyrənilir. Digər tərəfdən – sonralar yerdən kənar sivilizasiyaların mümkünlükləri, ardına isə həm də sosial evolusiyani öyrənmək üçün əvvəlcə tədqiqatı asan olan göy cisimləri – Güneş sistemi planetləri və onların peyklerində mövcud olan şərait möxtəlif metodlarda öyrənilirdi.

Radioastronomiyannın sürətli inkişafı, mümkündür ki, kosmik fəzadan göndərilən anlaşılıb bilən informasiyanın qəbulunun mümkünlüyünə və informasiyanın Yerdən hələlik bizi məlum olmayan "Kainatdakı yoldaşlarımıza" çatdırılması cəhdlerinə ümidişdir [5].

## ƏDƏBİYYAT

1. Еремеева А.И., Цицин Ф.А. История астрономии (основные этапы развития астрономической картины мира). Москва: Изд-во МГУ, 1989, 211 с.
2. Климишин И.А. Астрономия наших дней. Москва: Наука, 1980, 456 с.
3. Коннович Э.В., Мороз В.И. Общий курс астрономии. Москва: УРСС, 2004, 538 с.
4. Куликовский П.Г. Справочник любителя астрономии. Москва: УРСС, 2002, 687 с.
5. Шкловский И.С. Вселенная, жизнь, разум. Москва: Наука, 1987, 320 с.

Azad Mamedli

## ОБ ЭТАПАХ РАЗВИТИЯ АСТРОНОМИИ

В статье прослеживаются основные этапы развития астрономии, начиная с каменного века до наших дней. Подробно рассматриваются астрономия древних цивилизаций, средних веков, великая коперниканская революция в астрономии, развитие астрономии под знаком господства ньютонаинской гравитационной картины мира. Изложение охватывает периоды от второй революции в астрономии в 20-е гг. XX в. до космической эры и бурного развития космических исследований.

**Ключевые слова:** астрономические явления, происхождение вселенной, геоцентрическая система, гелиоцентрическая система мира, астрофизические исследования, космический полет, радиолокационный метод.

Azad Mammadli

## DEVELOPMENT STAGES OF ASTRONOMY

The paper traces the main stages of the development of astronomy, beginning with the Stone Age to the present day. The astronomy of ancient civilizations, the Middle Ages, the great Copernic's revolution in astronomy, the development of astronomy under the rule of the Newtonian gravity picture of the world are considered in detail. The exposition covers the periods from the second revolution in astronomy in the 20-ies of the XX century, before the space age and the rapid development of space research.

**Keywords:** astronomical phenomena, origin of the universe, geocentric system, heliocentric system of the world, astrophysical studies, space flight, radar method.

(Fizika-riyaziyyat elmləri doktoru Səfər Həsənov tərəfindən təqdim edilmişdir)